

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi Informasiya Vəsaitlərinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

Layihənin istiqaməti:
“İctimai və dövlət maraqlarının müdafiəsi”

Azərbaycan dilinin izahlı lügətində deyilir ki, kişilik sözü mənlik, mərdlik, hünar, hey-siyət anlamı verməklə yanaşı, bir mənası da "sözündə sabit adam, sözünə sahib adam" deməkdir. Kişi-lük yalnız qeyrət və namus hərəkətlərində deyil, həm də Vətən və xalq təəssübündə, adamlara olan müna-sibətlərdə, insanın amal və fəaliyyətində, bir sözə, həyatda, işdə, praktikada da öz əksini tapmalıdır.

1993-cü ilin iyun ayı... Vəziyyət gərgin, son dərəcə çətin və mürekkeb, böhran üçün-də olanda, iqtisadi və sosial problemlər, müşkül və həlli çətin olan məsələlər aşırı-daşa, intizam və əmək ahəngi pozulunda, özbaşınalıq, dərəbəylik, cinayət, milli ədavət qol-budaq atanda, bize qarşı elan olunma-mış mühərabə nəticəsində torpaqların xeyli hissəsinin əldən getdiyi bir məqamda və ən nəhayət, ölkəmizin parçalanmaq təhlükəsi yarananda, xalq öz ümidiyi ancaq Azərbay-canın xilaskarı, ümummilli liderimiz və öndərimiz Heydər Əliyevdə tapdı. Xalq vahid nöqtəyə gəldi - "bizi bələlərdən yalnız bu kişi qurtara bilər" dedi.

Türk dünyasının tanınmış oğlu Oljas Süleymanov yazır: "Mən eminəm ki, 80-ci illərin axırları, 90-cı illərin əvvəllerinde Heydər Əliyev Azərbaycana rəhbərliyi davam etdir-səydi, nə Ermənistan-Azərbaycan münaqışasına, nə də Sumqayıt hadisələrinə yol verilməzdi. 1990-ci ilin yanvarında general Vərənnikovun tankları Bakıya yerdildi. 1992-93-cü illər mühəribəsində Qarabağ iti-rilməzdi".

Həmin fikirləri təsdiqləmək və Heydər Əliyevin xilaskarlıq missiyasını sübuta yetirmək üçün onun xalq, millət, dövlət qarşısında xidmətlərini göstərən kişilik salnaməsinə nəzər salsaq, fikirlərimiz daha kəsərlə olar.

MİKÖYANI ASTARADAN NEÇƏ QÖVDÜLƏR?

1964-cü ilin payızında SSRİ Ali Soveti-nin sədri, "İlliçən-İlliçə" (V.İ.Lenindən L.I.Brejnevədək) yaltaqlıq yolu keçən Anas-tas Mikoyan Azərbaycana istirahətə gelir. Onun üçün respublikanın cənub rayonu Astaradanın Gijəbə qəsəbəsində gözəl bir isti-rəhət yeri ayrıılır. Dağların əhatəsində, təmiz havada gəzən Mikoyan hərdən qədim tarixi abidələrimiz olan yerlərə, qəbiristanlıqlara və kurqanlara səyahət edir. Oradakı qədim abidələrə öz heyranlığını gizləde bilmir. Azərbaycanın o vaxtı rəhbərindən soruşur ki, bu ərazidə əhali niye seyrəkdir? Yaxşı ol-mazmı ki, buraya erməni ailələri də köçürülsün? Zavallı ermənilər əzab içinde yaşayırlar, yerləri darısqaldır.

Mikoyan təklif edir ki, rayon mərkəzində fəllar yığıncığı keçirilsin və onun iştirakı ilə

Böyüklük mücəssəməsi

Çətinliklər qarşısında vahid nöqtəyə gələn xalq Heydər Əliyevi seçdi



qərar qəbul edilsin ki, "beynəlmiləcılık və humanizm prinsiplərinə sadıq qalan yerli əhali həqiqətən erməni ailələrinin bu yere köçürülməsini hökumətdən xahiş edir". Çok keçmir ki, əhali Gəzençay deyilen yerə toplaşış rayon mərkəzine gedən avtomasının qabağını kəsir. Hətta uşaqlı qadınlar öz körpələrini belə yolu ortasına qoyub Mikoyan rayon mərkəzinə buraxırlar. İzdihami görən Mikoyan respublika rəhbərindən bunun səbəbini soruşur. İzah edirlər ki, əhali erməni ailələrinin bu əraziləde yerləşdirilməsi barədə fikrinizə etiraz əlaməti olaraq, sizi rayon mərkəzinə buraxmaq istəmir. Mikoyan aksiya təşkilatçılarının həbs olunması barədə göstəriş verir. Təşkilatçılarından bir neçəsini getirib rayon KQB-sinin tecridxanasına salırlar. Gecə yarısı rayon KQB-sinin sədri onları yanına gəlib bildirir ki, bizim yuxarı təşkilatdan - Heydər Əliyevdən tapşırıq gəlib ki, etiraz aksiyasını davam etdirsiniz. Bu çirkin sövdənin baş tutmadığını görən Mikoyan berk qəzəblənir və rayonu tərk edir...

BAŞQA BİR MİSAL...

1967-ci ilin isti bir yay günündə Azərbay-canın əyalət şəhəri Xankəndidə baş vermiş dəhşətli qətl hadisəsi erməni vəhşetini bir daha nümayiş etdirmişdi. Həmin gün atıcı silahlarla yaraqlanmış ermənilər günün-günorta çağrı şəhərin mərkəzində dustaq maşınınə hücum edərək onu aşırı, üç nəfər azərbaycanlı məhkumu qətlə yetirmişdilər. Vilayətin rəhbərliyi ermənilərin törediyi bu qanlı hadisəni ört-basdır etmek, azərbaycanlıların qanını batırmaq üçün dəridən-qabıdan çı-xırıd.

Heydər Əliyevin Azərbaycan DTK-sinin sədri kimi həmin günlərdə özünü necə təmkinli aparması, erməni və rus zabitləri ilə apardığı ciddi və dərin müzakirələr o zaman hadise ilə əlaqədar təhqiqat-işçi qrupunun tərkibində olan Azərbaycan KP MK-nin birin-

ci katibi Vəli Axundovu, Nazirler Sovetinin sədri Ənver Əlihanovu, Ali Sovetin sədri Məmməd İskəndərovu və digər rəsmi şəxsləri əsla maraqlandırmamışdı. Sonralar ermənilər özləri etiraf etmişdilər ki, əgər Heydər Əliyev o zaman DTK sədri kimi Xankəndinə gəlməsəydi, o qanlı cinayətin üstü ört-basdır ediləcək və ermənipərest rəhbərlər isə həle çox at oynadacaqdılar.

Budur Vətənə, xalqa, hələ doğulmamış sabahlarımıza kişilik nümunəsi - böyük bir millətin əzab buzlarını ərimək üçün özünün bütün varlığını tekbaşına ocaq kimi yandırmak kişiliyi...

1990-ci ilin əvvəli... Müstəqillik uğrunda mübarizəyə qalxmış xalqımız 20 Yanvar faciəsi ilə qarşılaşdı. Bu zaman qanlı faciəni töredən qırmızı imperiyaya qarşı Moskvada etiraz yürüşünə çıxan 10 minlərlə azərbaycanlıların ön sırasında Heydər Əliyev durmuşdu. Kişilik lazımdı ki, bütün təqiblərə baxmayaraq, həyatını təhlükə qarşısına qoysanan, xalqın səsine səs verərək yeni, müstəqil Azərbaycan uğrunda mübarizəyə qoşulasan. Tezliklə Vətənə, öz doğma diyarı Naxçıvana qayıdışı xalq hərəkatının daha da alovlanmasına səbəb oldu. Milli lider Naxçıvandı müstəqillik uğrunda hərəkətə istiqamət verərək Azərbaycanın istiqlal mübarizəsində böyük rol oynadı. Xalqımız azadlığa qoşuşdu. Onun sayəsində Naxçıvan o zaman bütün Azərbaycan üçün milli azadlıq və milli dövlət quruculuğu nümunəsi gösterdi. İçimizdən olan bəzi manqurdular onu təqib etmiş, ona qarşı sui-qəsd əməlliəri törətməyə çalışmış, tutduğu yoldan çəkincirdirmək istmişdilər. Əvvəlkiləri saymasaq, ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra Heydər Əliyevə qarşı 3 dəfə hazırlananraq planlaşdırılan sui-qəsd cəhdii puça çıxmışdır. Bütün bunlar təsadüfən yox, bəlkə də Tanrıının bu böyük kişini xalq üçün qoruyub saxladığından baş tutmamışdır.

Bütün hədə-qorxularla kişi kimi sinə gərək

hətta ölüm təhlükəsi gördükdə belə geri çəkilməmiş, heç zaman mövqeyini dəyişməmişdir.

ƏN AĞIR MƏQAMDA DA ÖZÜNÜ YOX, XALQI DÜŞÜNMƏK

Yadınızdadır mı?... 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Azərbaycan Respublikası Ali Sovetinin sessiyalarında müzakire olunan məsələlərə Heydər Əliyevin fəal, düzgün, hadisələrin gedisatına obyektiv münasibətinin o dövrün respublika rəhbərliyi və onların ələtləri tərefindən riyakarcasına qarşılanması... Lakin kişilik mücəssəməsi olan Heydər Əliyev bütün təqiblərə, bəzən iftirələrə dözərək öz sözünü açıq-aydın söyləməyə nail olmuşdur. Həm də maraqlı cəhət burası idi ki, həmin nankorlar öz "karyerlərinə" Heydər Əliyevin çörəyi ilə nail olmuşdular.

A.S.Puşkinin "Kapitan qızı" əsərində təsirli bir səhne var: Qarlı, boranlı, şaxtalı bir gündə dilənci kökündə çilpaq olan bir adama zabit Qırnyov bir stekan şərab verir, ciyinlərinə kürk atır ki, donub ölməsin. Sən demə, bu, hakimiyətə qarşı çıxıb, üsyana rəhbərlik edən Puqaçov imiş. Sonralar isə o, əsir alınmış Qırnyovu tanıyor və azad edir. Bir də onlar Moskvada, Kreml qarşısındaki meydanda, Puqaçov edam edilərən bir-birlərini görürənlər. İzdiham içinde olan Qırnyov ona baş eyrir. Bax, budur əsil kişilik nümunəsi.

2003-cü il aprelin 21-də Respublika Sarayında baş vermiş hadisə də xalqının dahi oğlunun bir növ kişiliyini, böyük mərdanəliyini göstərdi. Bilirsinizmi bu, nə deməkdir? Bu, hər şəyden əvvəl ağrılardan-acıların qarşısında mərdlik, kişilik nümunəsi göstərməkdir. Təbii ki, hər kəs buna tab getirməz. Gərəkdir ki, Heydər Əliyev qətiyyətine, düşüncəsinə, təfkkürünə, iradəsinə, xarakterinə malik olasan ki, ən ağır məqamda belə özünü yox, milətini, xalqını, gözləri sənə dikilən minlərlə insanı düşünsən, onların narahatlığını duya bilesən. Bax, bu mənada Böyük Öndərimiz də bir vaxtlar deyirdi: "Görünür, təbiətin özü mənə hansısa bir qüvvə verib. Xarakterim isə qüvvə və bacarığımı səfərbərliyə almağa vadar edir".

Heydər Əliyev kişiliyi xalqımızın tarixi üçün o qədər böyük nümunədir ki, biz onu zaman-zaman yaşatmaqdən ötrü ideyalarını beynimizə, ruhumuza, eqidəmizə, mənəviyyatımıza hekk etmeliyik. Cüntü Heydər Əliyev Azərbaycan deyilən bu müstəqil məmlekətin qurucusu olmaqla, əbədiyyaşarlığımızın simvoludur.

Ruhun şad olsun, Böyük Öndər!
FİZULİ İBRAHİMZADƏ
Azərbaycan Respublikası
Fövqələdə Hallar
Nazirliyinin Akademiyasının
Humanitar fənlər
kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru